

KİTABXANALAR OXUCULARIN ASUDƏ VAXTININ TƏŞKİLİ MƏRKƏZLƏRİ KİMİ

Aysel Həsənova

Azərbaycan Dövlət Mədəniyyət və İncasət Universiteti,
Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi
sahra.hsnv@mail.ru

Xülasə: Məqalədə kitabxanada asudə vaxtin təşkili problemləri öyrənilmişdir. İlk olaraq asudə vaxt anlayışına aydınlıq gətirilmiş, ardınca isə mədəni asudə vaxt fəaliyyəti araşdırılmışdır. Bunun üçün mədəni asudə vaxtin komponentləri, subyektləri, elementləri öyrənilmişdir. Mədəni asudə vaxt fəaliyyətinin asas elementi kimi kitabxanaların bu işin təşkilində rolü öyrənilmişdir. Kitabxanalarda asudə vaxtin təşkili modulları tədqiq edilmişdir. Bu istiqamətdə kitabxanalarda təşkil edilən kütləvi iş formallarının bir qismi öyrənilmişdir. Bunun üçün dünya təcrübəsinə müraciət edilmişdir. Qeyd edək ki, kütləvi işin müxtəlif formalıları vardır, onları bir bir tədqiq etdikdə məlum olur ki, onların sayı yüzü ötə bilər. Azərbaycanlı müəlliflər tərəfindən onların bir qismi öyrənilmiş və yerli təcrübəyə təbiq edilmişdir. Məqalədə yerli müəlliflər tərəfindən öyrənilməmiş və yerli kitabxanaların iş təcrübəsində təbiq edilməyən formalar tədqiqatqa cəlb edilmişdir.

Açar sözlər: asudə vaxt, mədəni asudə vaxt fəaliyyəti, kitabxana, oxucu, subyekt, element, modul, kütləvi forma.

Giriş. Cəmiyyətin müasir inkişaf mərhələsini səciyyələndirən transformasiyalar fonunda sosial-mədəni institutlar özünəməxsus funksiyaları, məqsəd və vəzifələri ilə üstünlükəldə etmişdir. Mövcud sosial-mədəni şərait kitabxanalarda asudə vaxtin təşkiline tədqiqat marağının artırılması zərurətini tələb edir. Sosial və mədəni siyasetin yeni paradigməsi kitabxanaları mütaliənin təşviqində ifadə olunan missiyalarından birini saxlamaqla, istifadəçilərin şəxsiyyətini inkişaf etdirmək üçün yeni yollar axtarmağa sövgə edir. Kitabxana fəaliyyətinin formalarından biri kimi intellektual asudə vaxtin təşkili təcrübəsinə marağın artmasına səbəbi də budur. Asudə vaxt, informasiya və asudə vaxt sferası fərdi və ictimai maraqların kəsişdiyi sahələrin birləşməsi və məhsuldalar qarşılıqlı təsirinin mümkün olduğu mühit kimi elmi maraq obyektlərindən biri adlandırılmalıdır.

Ösəs hissə. İnsanlar asudə vaxt dedikdə, ən çox işdən boş vaxt nəzərdə tuturlar. [4,s.7] Lakin müasir insanların asudə vaxtı dedikdə, ictimai istehsal sferasında zəruri əməkdən, habelə insanların məsiət və ictimai münasibətlər çərçivəsində həyatı funksiyalarının tekrar istehsalından azad olan vaxt başa düşülür. Bunun üçün bir şəxsin gündəlik vaxt bütçəsində (24 saat) boş vaxtını müəyyən etmək üçün onun ehtiyacları üçün nəzərdə sərf etdiyi vaxtı çıxməq lazımdır:

- istehsal və əmək funksiyaları, o cümlədən iş yerinə və geriye yol üçün sərf olunan vaxtı;
- fiziooloji istirahət (gecə yuxusu) üçün sərf olunan vaxtı;

- sanitar-gigiyenik ehtiyaclar üçün sərf olunan vaxtı;
- məhsulların alınması, onların hazırlanması, yeyilməsi üçün sərf olunan vaxtı;
- zəruri əşyaların, istehlak mallarının alınması üçün sərf olunan vaxtı;
- azyaşlı uşaqların təriyəsi, yaxınlarına töcili yardım (məsələn, xəstələrə qulluq) və s. üçün sərf olunan vaxtı;
- təhsil üçün sərf olunan vaxtı. [9, s. 229]

Bu hesablamalardan sonra insanın ixtiyarında qalan vaxtı onun asudə vaxtı kimi müəyyən etmək olar. Həftə içi günlərdə işləyən adamın asudə vaxtin payı nisbətən az, 1-3 saat, bəzi hallarda isə bir neçə dəqiqə təşkil edir. Məsələn, kimsə bu vaxti ev işlərinə sərf edir; kimsə əsas işlə bağlı problemlərini hall eda bilər, kimsə isə heç nə etmədən bu vaxti keçirə bilər. Beləliklə, asudə vaxti müddətini artırıb və ya azaldaraq, asudə vaxtla əlaqəli olmayan fəaliyyətlərə sərf edə bilər. Ancaq bu imkanlar sonsuz deyil. Əger istehsalatda əmək və ya çoxsaylı məsiət işləri rasional həddi aşarsa, o zaman insan asudə vaxtını kəskin şəkildə məhdudlaşdırır ki, bu da stressə səbəb ola bilər. Boş vaxtlarını evdə passiv hərəkətsizlikdə keçirən insanlar mənəvi inkişafdan geridə qalır və bununla da onların həyatı monoton xarakter alır. Bu monotonluğun aradan qaldırmaq üçün mədəni asudə vaxt anlayışı meydana çıxır. Mədəni- asudə vaxt fəaliyyəti məqsədyönlü şəkildə təşkil edilir və insanın fəaliyyətin mahiyyətini dəyişdirmək ehtiyacı əsasında inkişaf edir. İnsan fərdi üstünlüklərə, imkanlara və mədəni inkişaf səviyyəsinə əsaslanaraq, həmçinin ənənələri, dəbi və ətrafdakı insanların təsirini nəzərə alaraq bu fəaliyyətin forma və növlerini müştəqil olaraq özü müəyyən edir. Mədəni asudə vaxt fəaliyyəti istirahətə ehtiyacı olan insanların məcmu fəaliyyəti nəzərdə tutulur. Mədəni asudə vaxt fəaliyyətinin özəl ani, onun təzahürü və bir növ ölçü vahidi bir insanın və ya bir çox insanın konkret vahid prosesə cəlb edilməsini nəzərdə tutan asudə vaxt fəaliyyətidir. Bu proses bir neçə dəqiqədən (məsələn, musiqiye qulaq asmaq, kitab oxumaq) bir neçə gün və ya həftəyə qədər (düşərgə səyahətində, bayram marafonunda iştirak etmək) məhdudlaşa bilər. Har bir asudə vaxt fəaliyyətinin öz tempi və ritmi var ki, bu da bu fəaliyyətin subyektləri tərəfindən onların psixologiyasının xüsusiyyətlərinə və mənəvi ehtiyaclarına uyğun olaraq müəyyən edilir.

Mədəni asudə vaxt fəaliyyətinin subyektləri. Mədəni asudə vaxt fəaliyyətinin ən mühüm komponentləri onun subyektləri kimi müəyyən edilən insanlar, sosial qruplar, təşkilatlar və firmalar hesab olunur. Subyektlər dedikdə həm konkret şəxslər (asudə vaxta ehtiyacı olan şəxslər və digər insanların asudə vaxtinin təşkiline kömək edən sahibkarlar, mütəxəssislər, mədəniyyət müəssisələrinin işçiləri), həm də məcmu subyektlər (firma, təşkilat və idarə qrupları, nümayəndəlik və icra hakimiyyəti organları) başa düşülür.

Mədəni asudə vaxt fəaliyyətinin elementləri. Mədəni asudə vaxt fəaliyyətinin infrastrukturun elementlərinə aşağıdakılardan daxildir:


- tarixi mərkəzlər, mədəniyyət abidələri, memorial əraziləri;
- mədəniyyət müəssisələri – kitabxanalar, kinoteatrlar, teatrlar, muzeylər, sərgi salonları, filarmoniyalar və s.;

- şəhər istirahət zonası (parklar, meydanlar, çıxılıklar);
- şəhərdən kənarda istirahət zonası (milli parklar, sanatoriylar, kurortlar və s.)

- idman, istirahət, mədəniyyət, incəsənət və təhsil xidmətləri göstərən qurumlar (stadiyonlar, fitnes klubları, su parkları, rəqs dərsleri);
- turizm agentlikləri və əlaqədar nəqliyyat, qonaqpərvərlik sistemi;
- əyləncə parkları, oyun və istirahət mərkəzləri;
- restoranlar, kafelər;

Kitabxanalar mədəni asudə vaxtin təşkilinin əsas elementi kimi. Mədəni asudə vaxtin təşkilini əsas iştirakçısı kimi kitabxanaların əsas məqsədi asudə vaxtin daha səmərəli keçirilməsi və cəmiyyətin mənəvi- intellektual potensialını inkişaf etdirmək üçün mütləkinin təşviqini təmin etməkdir. Ümumiyyətlə kitabxanalar yarandığı gündən bu günə qədər onların mühüm vəzifələrindən biri aktual mövzularda yazar, yaradıcılığında maraqlı suallar doğuran müasir müəlliflərin tanınmasına diqqət yetirmək istifadəçilər arasında bədii, elmi-kütülevi və kültəvi ədəbiyyat haqqında biliklərin sərhədlərini genişləndirməkdir. Artıq qeyd edildiyi kimi, mütləci cəmiyyətin indiki vəziyyətinin göstəricisi olmaqla yanaşı, sosial gələcəyin formallaşması amilidir. Kitabxananın bu mənada tərbiyəvi rolü danılmazdır, çünki onun məqsədi mütləkinin təşkili üçün sosial institut kimi fəaliyyət göstərməkdən ibarətdir [6, s.128]. Müasir həyatda asudə vaxtin təşkili məsələsinin həlli xüsusiye aktuallıdır, çünki əhalinin ödəmə qabiliyyətinin azalması onun maliyyə investisiyaları tələb edən mədəni nemətlərdən uzaqlaşmasına səbəb olur. Bu hal insanların asudə vaxtlarında boşluqların yaranmasına gətirib çıxarır. Kitabxanada səmərəli asudə vaxtin təşkili üçün lazımi imkanlar var: resurslar, integrasiya olunmuş xidmət texnologiyaları, neqativ halların qarşısının alınması təcrübəsi.

Kitabxanalarda asudə vaxtin təşkili modulları. Kitabxanada müxtəlif asudə vaxt formalarının təşkili bunun üçün ayrılmış qısa müddət ərzində istirahət üçün şərait yaratmağa imkan verir. Bu, yaradıcılıq təcrübəsinin əldə ediləcəsində, maraqlı insanlarla ünsiyyətdə ifadə oluna bilər [7, s. 29]. Texnoloji cəhətdən bu problem müxtəlif asudə vaxt formalarından, o cümlədən interaktiv, müzakirə və oyun formalarından istifadə etməklə həll edilə bilər. İstirahət fəaliyyətinin müasir təcrübəsi bu cür asudə vaxtin təşkili üçün geniş imkamlara malikdir ki, bu da sosial-mədəni müləssisədə bir insana istirahət etməyə və fiziki güc və emosional fonu bərpə etməyə imkan verir [8, s.9]. İstifadəçinin kitabxanada asudə vaxtimın təşkilinin unikallığı ondadır ki, digər mədəniyyət müləssisələrindən fərqli olaraq, kitabxana eyni zamanda Şəkildə göstərildiyi kimi bir istirahət formasını deyil, bir çoxunu həyata keçirmək qabiliyyətinə malikdir. Bu, oxucu mədəniyyətinin inkişafı üçün müəyyənəşdirici vektor olan fəal idrak və ya yaradıcı fəaliyyət prosesinə iştirakçıların hərtərəfli cəlb ediləcəsinə yönəlmüş müxtəlif komplekslər düzəltməklə onları manipulyasiya etməyə imkan verir.



Kitabxanalarda asudə vaxtin təşkili modullarının sxemi

Şəkildən göründüyü kimi, kitabxana asudə vaxtin təşkili her biri ya müstəqil ola biləcək, ya da bir sıra fəaliyyətlərə daxil edilə bilən modullardan ibarətdir. Vəzifədən asılı olaraq bu formalar müxtəlif kombinasiyalarda birləşdirmək mümkündür. Qeyd olunan bu formalar kitabxanalarda kültəvi işlərin təşkili zamanı özünü göstərir. Kültəvi tədbirlər kitabın, elektron nəşrlərin və digər çap məhsullarının geniş oxucu kütləsi içerisinde təbliğ edilməsində xüsusili rol oynayır.

Kitabxanalarda asudə vaxtin təşkiliin kültəvi formaları. Kitabxanalar da asudə vaxtin təşkili formaları onun profiline və maddi imkanlarına görə formalıdır. Kitabxanalar yerləşdiyi ərazinin yaradığı imkanlar çərçivesində mədəni asudə vaxtin təşkili prosesinə daxil ola bilirlər. Kitabxanaların iş təcrübəsinə müraciət etdikdə malik olur ki, onlar bu istiqamətdə zəngin tarixi təcrübəyə malikdirlər. [1;2;3] Aparılan araşdırında dünya təcrübəsinə istinadən, yerli müəlliflər tərəfindən öyrənilməmiş və yerli kitabxanalarda tətbiqi zamanı daha məhsuldar nəticələrə səbəb ola biləcək kültəvi formalar tədqiqatə cəlb ediləcək. Qeyd etmək lazımdır ki, dünya kitabxanalarında asudə vaxtin təşkiliin kültəvi formalarının sayı yüzlərdir. Araşdırında onlardan bir neçəsinə müraciət olunur.

Zehni hücum iştirakçılarından en qısa müddətdə konkret problemin həlli üçün ideyalar (variantlar) təklif etmələrini tələb edən intellektual oyundur. İştirakçıların fikirlərini sərbəst ifadə etməsi yolu ilə həyata keçirilir. Struktur problemi müəyyənəşdirmək, fikirləri ifadə etmək, ideyaları seçmək, həll yollarını hazırlamaq. Belə oyunlar, problemin həlli üçün yaradıcı axtarışın effektiv üsuludur.

Döyüş (*ing. Battle*) bir növ yarışma, qruplar və ya ayrı-ayrı iştirakçılar arasında bədahətən mübariza, nümayiş elementləri ilə seçilən dueldir. Döyüş rəsmi, müəyyən qaydalara uyğun təşkil edilmiş və ya qeyri-rəsmi ola bilər. Bəzi döyüşlərdə qalib ona verilən səslerin sayına görə müəyyən edilir. Ancaq qeyri-rəsmi döyüşdə, tamaşaçılardan adətən kimin daha yaxşı çıxış etdiyi barədə öz fikirləri var. Belə bir hadisə iştirakçıları özlərini inkişaf etdirməyə, mümkün olan en yaxşı performansa nail olmağa, mətnlərini təkmilləşdirməyə çalışmağa məcbur edir. Ona görə de istenilən döyüşdə iştirakın məqsədi ikitidir: rəqibi mağlub etmək və təkmilləşmək. Döyüşlər gəncləri fəal şəkildə öz ətrafında toplayırlar. Bu, sıradan bir ədəbi gecə deyil. Burada müxtəlif melodiyalar, yüksək səsli dəstək nidaları və alqışlar səslənilər. Poetik döyüş müasir şairlərin yarışmasıdır. Bu, en parlaq və en cəsarətli şairlər üçün yaradıcı həlqədir.

Biblioperformans (ingilis dilindən – “tamaşa”) müasir sənət növüdür, burada bir əsər sənətçinin və ya qrupun müəyyən bir yerde və müəyyən bir zamanda hərəkətlərindən ibarətdir. O, təsviri sənətin və teatrın imkanlarını birləşdirir. Məsələn, Uşaq İncəsənət Evinin məktəb-studiyasının uşaqları tədbirdə kitabxanaya dəvət olunurlar. Onlar nağıl personajlarının geyimindədirərlər: Mis dağının xanımı, Usta Danila, Zoluşka, Qar Ağ və Pierrot. Və nağıl canlanan ədəbi qəhrəmanlarla birlikdə canlanır, bununla da kitabxana tamaşası yaranır.

Bookcrossing (ingilis dilindən – “kitabı daşımaq”). Bukkrossinqin məhiyyəti sadədir: insan kitab oxuyub onu izdihamlı yerde qoyur. Bu kitabı başqa şəxs təpib oxuyur. Oxuduqdan sonra da eyni şəyi edir və s. Bukkrossinqin principi “oxu – başqasına ver”. Hər kəs bukkrossinq prosesinə öz töhfəsini verə bilər. Bukkrossinqin şüarı: “Gelin bütün dünyani kitabxanaya çevirək”.

Kvest (ingilis dilindən – “axtarış, axtarışın mövzusu”) kompüter oyunlarının əsas janrlarından biri kimi oyunçu tərəfindən idarə olunan interaktiv həkayədir. Kvest janrında oyunun en mühlüm elementləri faktiki nağıl söyləmək və dünyani keşf etməkdir və oyunçudan zehni səy tələb edən tapmacaların və tapşırıqların həlli oyunda əsas rol oynayır. Burada oyunçudan tez cavab verməyi tələb edən tapşırıqlar kimi kompüter oyunlarının digər janrları üçün xarakterik olan elementlər minimuma endirilir. Kvestin müxtəlif növləri vardır: veb-kvestlər, media kvestləri, avtokvestlər, şəhər kvestləri, gecə və intellektual kvestlər. Kvest oyunu aşağıdakı istifadəçilərin maraşına səbəb olur: açıq hava fəaliyyətini sevənlər; yeni həyəcan axtarınanlar; komandasına güvənməyi və komandada işləməyi bilənlər; istedadlarını nümayiş etdirməyi bacaranlar; nəyə qadir olduğunu sinamaq istəyenlər. Tapşırıqlar müxtəlif mövzularda ola bilər. Son zamanlar bir çox kitabxanalar kvest orientasiyası şəklində kitabxana ətrafında ekskursiyalar keçirməyə başlayıblar. Oyun çərcivəsində iştirakçılar məntiqi məsələləri həll edir, lazımi məlumatları axtarır, informasiya resursları ilə işləməyi öyrənir, faydalı məlumat tapır və tətbiq edirlər. Kvest oyunu kitabxanadan necə istifadə etməyi öyrədir, şöbələrin yerləşdiyi yerləri, orada arayış və bibliografik aparatın yerləşdirilməsini təqdim edir. O, istifadəçilərin diqqət, yaddaş, sürət və düşüncə məntiqi kimi şəxsi keyfiyyətlərinin inkişafına töhfə

verir. Oyun uşaq və yeniyetmələrdə komandada işləmək bacarıqlarının inkişafına kömək edir.

Kvestin əsas qaydaları / şərtləri: oyunun müəyyən bir süjetinin olması, bir vezifənin / maneənin olması, maneələri dəf etməklə əldə edilə bilən bir məqsədin olması.

Bu cür kitabxana oyunları eyni vaxtda bir neçə problemi həll etməyə yənəldilmişdir: görkəmlı insanların hayat və yaradıcılığı, öz diyarının tarixi haqqında bilikləri yoxlamaq, iştirakçıları kitabxana ilə tanış etməkdir.

Kitab qurdları – tədbir zamanı kitabxanaçı oxucuları oxumaq üçün seçilmiş kitabları evə aparmağa dəvət edir: kitablar qalın kağıza bükülür və oxucu hansı kitabı seçdiyini görmür. Kitabi qaytararkən, oxuculara oxuduqları barədə danışmaq, yaradıcılıqla məşğul olmaq, rəy yazmaq (təşkilatının seçimi ilə) tövsiyə olunur. Bu iş forması oxucuların yaxşı, lakin unudulmuş kitablara maraşına canlandırmağa imkan verir.

Ədəbi mozaika – tədbir kiçik, bir-birini əvəz edən, kitablar haqqında informationa təqdim etmə formalılarından qurulmuşdur. Tədbirin hər bir fərdi forması 5 dəqiqədən çox deyil. Mövzuya diqqəti arturmaq üçün programda formalar arasında müsiqui ekranlar yerləşdirilmişdir. Birləşdirilmiş formaların kiçik parçaları bütövlükda tədbirin mövzusu haqqında ümumi fikir verir. Ədəbi mozaika aşağıdakıları əhatə edə bilər: kitablardan maraqlı hadisələrin oxunması, ədəbi viktoria, mini oyun, sevimli personajlarla rəsm müsabiqəsi, səhəbat-oyun-səyahət, tapmacalar, zarafatlar, deymələr,

Peça-Kuça – kitabxanaçılar tərəfindən qəbul edilmiş cəlbedici təqdimat formatıdır. Peça-kuça Tokioda icad edilmişdir (yapon dilindən tərcümədə “Pechakucha” – səhbat) və məruzəçilərin (natiqlərin) 20 slayddan ibarət rəngarəng təqdimatlarla tamamladığı hesabatlar hazırladığı hekayə təqdimatını nəzərdə tutur. Bir slaydın və onun şəhərinin göstəriləməsi üçün vaxt 20 saniyədir və ümumilikdə hər bir məruzəçinin təqdimatı 6 dəqiqə 40 saniyədən çox deyil. Hər hekayədən sonra dinləyicilər öz fikirlərini bölüşə və ya sual verə bilərlər. Hesabatlar bir-birinin ardınca gəlir. Adətən belə bir tədbirdə 8-dən 12-yə qədər məruzə edilir. Tamaşaların mövzuları çox fərqli ola bilər. Belə bir tədbirdə fiqihərət aparmaq, maraqlı vacib məlumatları birinci əldən öyrənmək, kir mübadiləsi aparmaq, maraqlı vacib məlumatları birinci əldən öyrənmək, həmfikirləri tapmaq, yeni layihələr üzərində razılışmaq imkanı yaranır.

Premyera (Təqdimat). Oxuculara yenilik təqdim edən hərtərəfli tədbirdir. “Premyera” termini fransız mənşəlidir və “ilk” deməkdir. Premyera ciddi, təntənəli bir şey deməkdirse, təqdimat bayrama, şouya daha yaxındır. Təqdimatın əsas qonağı əsərin müəllifidir. O, oxuculara kitabın yazılıma tarixindən danışır: məntiqi məsələləri həll edir, lazımi məlumatları axtarır, informasiya resursları ilə işləməyi öyrənir, faydalı məlumat tapır və tətbiq edirlər. Kvest oyunu kitabxanadan necə istifadə etməyi öyrədir, şöbələrin yerləşdiyi yerləri, orada arayış və bibliografik aparatın yerləşdirilməsini təqdim edir. O, istifadəçilərin diqqəti, yaddaş, sürət və düşüncə məntiqi kimi şəxsi keyfiyyətlərinin inkişafına töhfə

forma ve ışıllandan istifadə edə bilər. Dekor kimi fotosənətlərdən, illüstrasiyalardan, maddi mədəniyyət obyektlərinən istifadə olunur.

Skeçbuk-parad – eskiz ve ya eskizler seriyasıdır. Skeçbuk paradi həm eskiz dəftərinə (album) birləşdirilən, həm də ayrıca təqdim edilən eskizlərin bir növ vernisajıdır. Eskiz kimi təkcə rəsmər deyil, həm də müxtalif başlıqlar çıxış edir. Məsələn, Çexovun skeçbuk paradi. İştirakçılar əllərində karandaşa Çexovun əsərlərini xatırlamalı və ya təkrar oxumalı, yaddaalan təsvirlərin, si tuasiyaların, detalların vərəqdə, dəftərdə və s. eskizlərini çəkməli idilər. İştirakçılar mövzu ilə bağlı istənilən məlumatı kağız üzərində aks etdirə bilərlər.

Skraybing – təqdimat texnikası, qrafik simvollardan istifadə edərək məlumatın vizuallaşdırılmasıdır, burada natiqin nitqi ağ lövhədə və ya kağız vərəqində flomaster təsvirləri ilə təsvir olunur. Bir növ “paralel izləmə effekti” ortaya çıxır. Bu halda, qrafik seriya audio seriyanın əsas nöqtələrində sabitlənir. Skraybininq yaratmaq üçün ən əlverişli program VideoScribe ola bilər. Skraybininq vəzifələri məlumatı çatdırmaq, onu diniyici və tamaşaçı üçün cəlbədici etmək, yadda saxlamağa və daha yaxşı mənimseməvə kömək etməkdir.

Storisek (İngilizce "hekayələr çantası") – layihə 1994-cü ildə Böyük Britaniya, filologiya elmləri doktoru, məktəbəqədər və məktəb çağında uşaqların tədrisi metodologiyasına dair kitabların müəllifi Neil Griffiths tərəfindən hazırlanmışdır.

Neil Griffiths hesab edir ki, əvvəlcə “Uşaqın oxucu olmasına necə könlək etmək olar?”, sonra isə “Uşaga oxumağı necə öyrətmək lazımdır?” sualını həll etmək lazımdır.

Oxumağa maraq yaratmaq oxumağı öyrətməkdən qat-qat çətindir. Uşaq nə qədər çox dinləyirə, bir o qədər tez oxumaq bacarığı formalasır və müstəqil oxumaq həvəsi inkişaf edir. Neil Griffithsə görə, uşaqlar deyil, böyükler ucadan oxumalıdırlar. Çantanın içində olan bu “nağıllar çantası” nədir? Bu əsl kətan çantadır, içərisində əlavə materiallarla gözəl təsviri uşaq kitabı var. Bədii kitab yumşaq oyuncaqlar, rekvizitler, mövzu ilə bağlı məhsur elmi kitab, audio kaset və ya CD, dil oyunu və valideynlər üçün vərəqələr ilə tamamlanır. Yumşaq oyuncaqlar və əlavə rekvizitler kitabı canlandırmaga kömək edir. Oyuncaqlar söz ehtiyatını inkişaf etdirir, kitabın əsas personajlarının obrazını öyrənməyə kömək edir, oxumağı başa düşməyi inkişaf etdirir. Storisekə doldurulmuş oyuncaqlar bədii kitabın əsas personajlarıdır və rekvizitlər kitabdan ev əşyaları və ya ətraf mühit əşyaları ola bilər. Hərtərəfli oxu bacarıqlarını inkişaf etdirmək məqsədi ilə elmi-kütləvi kitab toplusuna daxil edilmişdir. O, bədii kitabın mövzusuna uyğun gəlir, onu elmi və idrak faktları ilə tamamlayır. Audio kaset və ya CD bədii kitabın mətninin yazısıdır. Uşaq kitabı bir neçə dəfə dinleyə bilər. Tekrar dinləmə və danışq səsli nitqi dərk etmək, təkrarlamaq və həkayə danişmaq bacarıqlarını inkişaf etdirir. Dil oyunları da bədii kitabın məzmunu ilə bağlıdır. Dil oyunu təkcə yeni bacarıqlar inkişaf etdirmir və lügəti genişləndirmir, həm də əyləncəlidir. Valideynlər üçün vərəqələr çantada valideynlərə məsləhət verir. Storisek oxu prosesini uşaqlar üçün həyatı ehtiyaca

çevirməyə kömək edir, onlara yaxın insanların əhatəsində kitabla xeyirxah rəhat ünsiyyət mühiti yaradır. Hekayənin əsas məqsədi kitabın özündən həzz almaqdır. Bu ədəbi layihəni oxumağa və kitaba erkin başlamaq forması kimi kitabxanalarımızda da tətbiq etmək olar. Bu layihə kitabxanaçılarla bir çox yaradıcı imkanlar təqdim edir, çünki çantanı doldurmaq üçün sadəən ən çətinə qədar bir çox variant var.

Bibliokeşinq (yun. *biblio* – “kitab” və ing. *cache* – “gizlənilən yer”) – kitabxanada saxlanılan kitab xəzinələrinin axtarışıdır. Oyun ondan ibarətdir ki, hansısa kitabın kitabxanada müəyyən bir yerdə gizlədilməsi və iştirakılara onu tapmaq üçün təlimatlar verilir.

Bibliomarafon – müyyəyen bir mövzu, yubiley tarixi ilə bağlı kitabxana kolleksiyalarının yayımını və ən yaxşı oxucuları müyyəyen edən tədbirlər toplusudur. Bir neçə mərhələdə, uzun müddət davam edə bilər. Oxular kitab marafonunda istirak üçün kitabxana fişləri ala bilərlər.

Bibliogecə – yeni formatda sosial-mədəni tədbirdir. (2012-ci ildən mövcuddur). Aksiya axşam və ya gecə həyata keçirilir. Uşaq kitabxanalarında “Biblio Twilight” xüsusi layihəsi çərçivəsində aksiya saat 21:00-22:00-a qədər davam edir. Tədbirin əsas istiqaməti kitabın yayımı, onun təbliğinin yeni formalarının axtarışıdır. Tədbirdə iştirak etmək üçün kitab mağazaları, muzeylər, rəsm qalereyaları və digər mədəniyyət müəssisələrini, kommersiya təşkilatlarını tərəfdas kimi dəvət edə bilərlər.

Biblioşoping – kütülevi tədbirin bir formasıdır. Bu zaman tədbirin iştirakçısı digər iştirakçıya kitabxananın fondundan kitabı reklam edərək “almağı” təklif edir.

Tarixi kaleydoskop – tarixi hadisəyə, təqviimdə əlamətdar tarixi gündeş olunur. Tədbir nəzərdən keçirilən mövzuya əsaslanır. Ümumi bir mövzu ilə birləşdirilən kiçik bloklardan ibarətdir. Bloklar tarixi oriyentasiyalı musiqi pauzaları ilə ayrılır. Hər bir blok kiçik bir ayrı mini hadisə ola bilər. Məsələn, iştirakçıların müsbəqası, söhbət – oyun, bibliografiq tanışlıq. Hər blokun forması fərqlidir, lakin hər biri 10 dəqiqədən çox vaxt keçmir. "Kaleydoskopu" röngli slaydlarla hazırlanır, film fragmentləri əlavə etmək yaxşı hal hesab olunur.

Libmob – bir növ kitabxana flesmobudur. Məqsədi kitabxanalarla və ümumilikdə kitabxana peşəsinə diqqəti çalb etməkdir. Ən məşhur libmob hesab olunan "Kitabxanaya necə getmək olar?" libmobu qəsəbə sakinləri arasında kitabxanaya gedən yol haqqında blits-sorğuya əsaslanır. Libmobun başqa bir versiyası kitabxanalarda qısa müzakirə ilə (təklif olunan ssenari üzrə) güñün qəhrəmanının əsərindən bir parçanın oxunması üçün eyni vaxtda aksiya-nın kecirlməsidir.

“Böyük kitab yolu” ədəbi yarışı – Yayda yeniyetmələrin oxumaq üçün daha çox vaxtı və imkanları olur. Kitabxanalar məzuniyyətə çıxmadığına görə öz unikal kolleksiyalarını məmənənliytlə oxucuların ixtiyarına verə bilirlər. İyunun lap əvvəlində ədəbi yarışlar başlayır, avqustun sonunda qalibin müəyənətləndirilməsi ilə yekunlaşır. Kitabxana oxuculardan ibarət komanda təşkil

edir. Yarışlar 5 janrdan keçmeliidir: klassik, detektiv, macəra, fantaziya və tarix. Hər janrda kitabxanaçı ardıcıl olaraq hər yarış iştirakçısına 6 sual müsəyyənləşdirir. Cəmi 30 sual hazırlanır. Oxucu verilən sualın cavabını tapdıqdan sonra kitabxanaya golib öz cavabını verməlidir. Yarış kartunda kitabxanaçı hər bir iştirakçı üçün düzgün cavabın tarixini şəxsən qeyd edir. Avqustun sonunda Yarış Kartı təhlil olunur və sonuncu suala ilk düzgün cavab verən şəxs Ədəbiyyat Yarışının qalibi elan olunur. Tədbir üçün kitabxana “Yay qiraatları – 20...” adlı geniş kitab sərgisi hazırlamalıdır: bütün sualların cavabı həmin kitablarda olmalıdır.

Sərbəst mikrofon (Açıq tribuna) – demokratiya və fikir plüralizmi prinsiplərinə əsaslanan müəyyən aktual mövzü üzrə dialoq şəraitində tədbir iş-tirakçılarının dəyər yönümlü fəaliyyəti hesab olunur. Bir-birlərinə bədahətən mikrofonu ötürürək (kürsüyə qalxaraq) oxucular öz fikirlərini sərbəst ifadə edir, keşkin suallar verirlər. Oxuların çıxışları qısa, real həyatla bağlı olmalıdır. Ümumiyyətlə, 7-10 mesaj kifayət edir.

"Asılı kitab". Aksiyanın mahiyyəti mütaliənin təbliğidir. İstənilən oxucu öz fikri ilə bir həftə ərzində sevimli kitabına baxa bilər. Tədbirin müddəti 3 aydır. Aksiyanın nəticələrinə əsasən fəal iştirakçıların sevimli kitablarının şəxsi tövsiyə siyahılarını tərtib etmək mümkündür. Həm də kitabxanadakı ən populyar kitabların reytingini müəyyən olunur. Aksiyada istifadə olunan kitabların siyahısı hazırlanır. Kitabın özüne "Asılmış kitab" stiker işarəsi vurulur. Bundan əlavə, kitabları oxumaq istəyənlərin növbəsi qeydə alırmış. Gözənlənilə nəticələr: mütaliənin aktivləşdirilməsi, ən yaxşı kitabların oxucu reytinginin yaradılması, ən yaxşı oxucuların reytinginin yaradılması, ən çox oxunan kitab üçün yaradıcılıq müsabiqəsinin keçirilməsi.

Heftədə otuz dəqiqə – Bu kitabxanada mütləq üçün erkən başlangıç texnikasıdır. Heftədə bir dəfə kitabxanada ən kiçik uşaqlar üçün (1 yaşdan 5 yaşa qədər) "Kiçik oxucu" uşaq klubu fəaliyyət göstərir. Kitabxanaçılar uşaqlarla işləmək üçün sinkretik yanaşmadan istifadə edirlər: bir az ucadan oxu, bir az rəsm və rəngləmə, bir az oyun, evdə oxumaq üçün özünüzlə görmək üçün kitab. Üç yaşında uşağa təntənəli şəkildə kitab dəsti və oxumaq üçün tövsiyə olunan kitabların siyahısı/kataloqu olan portfel təqdim olunur. Otağın ölçüsündən, avadanlığından və işçilərin sayından asılı olmayaq istənilen kitabxanada belə klub yaratmaq tamamilə mümkünkündür.

Oxucu teatrı – Həm dram, həm də öyrənməni özündə birləşdirən “Oxucu teatrı” istənilən kitabxana məkanını diqqətəlayiq şəkildə səhnəyə çevirir. Oxucu Teatrı şifahi oxu, ədəbiyyat və dramaturgiyanı eyni sinifdə birləşdirən yüksək motivasiyalı strategiyadır. Ənənəvi teatrdan fərqli olaraq, oxucu teatri geyim, qrim, mebel, mətnin əzberlənməsini tələb etmir. Sizə yalnız iştirakçıların emosiyaları, üz ifadəleri və personajlara münasibəti daxil olmaqla ucadan oxu üçün mətn lazımdır. Səhnələr arasında keçid üçün rəvayətçi şəhərləri zəruri edir.

Nəticə və elmi yenilik. Beləliklə aparılan araşdırılarda belə qənaətə galmak olar ki, kitabxanalarда asudə vaxtin təskili kompleks fəaliyyat olub

məqsədi istifadəçilərin mütləci və idrak fəaliyyətini stimullaşdırmaqdır. Kitabxananın cəmiyyətdə əsas rolunun əhalinin mütləci mədəniyyətinin yüksəldilməsi olduğunu əsas götürərək, kitabxanada mədəni və asudə vaxtin səmərəli təşkili asudə vaxt formaları kompleksi vasitəsilə həyata keçirilir ki, onların həyata keçirilməsi mütləcinin təbliğinə yönəlib. Kitabxananın spesifikasiyi ondan ibarətdir ki, kitabxananın əsas funksiyası informasiya ilə işləmək, ilk növbədə yüksək keyfiyyətli bədii ədəbiyyatın aktiv mütləci olub və olmaqdə davam edir. Bu, kitabxanada asudə vaxtin təşkilinin mənasını və məzmununu müəyyən edir, həmçinin bütün kitabxana tədbirlərinin unikallığını yaradır. Belə ki, kitabxanalarda asudə vaxtin təşkili formalarının müxtəlifiyi və tədbirlərin geniş spektri istifadəçilərin asudə vaxtını daha məzmunlu təşkil etməyə imkan verir. Buradan belə nəticə çıxır ki, kitabxana informasiya müəssisəsi olmaqla həm də intellektual asudə vaxt fəaliyyətinin əsası kimi çıxış edə bilər.

İstifada olunmuş ədəbiyyatın siyahısı:

1. Kitabxanalarnda kütləvi tədbirlərin ənənəvi və yeni formaları: metodik vəsait /tərt. ed. N.Əlişova; ixtis. red. və bur. məs. K.Tahirov; red. X.İsmayılova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası. – Bakı, – 2012. – 71 s.
 2. Məmmədova S. N. Təhsil müəssisələrinin kitabxanalarında kütləvi tədbirlər və təbligat formaları: metodik vəsait /S. N. Məmmədova; red. T. Ə. İslimxanova; Azərb. Resp. Təhsil Nazirliyi, Respublika Elmi Pedaqoji Kitabxanası. – Bakı: Nərgiz, – 2017. – 102 s.
 3. Məmmədli R. Uşaq kitabxanalarında kütləvi tədbirlərin formaları və təşkili. – Bakı, – 2015. – 73 s.
 4. Tezcan M. Sosyolojik açıdan boş zamanların değerlendirilmesi. – Ankara: Ankara Üniversitesi Eğitim Bilimleri Fakültesi, – 1982
 5. Yılmaz B. “Boş zaman ve halk kütüphanesi: kavramsal bir yaklaşım”. – Türk Kütüphaneçiliği, – 1989.3 (4). – s. 200-206.
 6. Белянский, Р.Г. Потенциал социально-культурной анимации и рекреации в организации досуга населения / Р.Г.Белянский // Вестник Тамбовского университета, – 2011. том 99. Выпуск № 7. – с. 126-129. (Гуманитарные науки)
 7. Биллингтон Д. Х. «Прививали молодёжи любовь к чтению»: Библиотека Конгресса США / Д. Х. Биллингтон // Школьная библиотека, – 2005. №9-10. – с. 28-30.
 8. Климова М.Г. Где водятся читатели? [Из опыта работы библиотек Подмосковья по привлечению молодёжи в библиотеку] / М.Г. Климова // Современная библиотека, – 2015. №3. – с. 8-13.
 9. Hartel J. The serious leisure frontier in library and information science: hobby domains. – Knowledge organization, – 2003. – 30(3/4). – s. 228-238.

A.Hasanova

Libraries as organizational centers of readers' leisure time

The article explores the problems of organizing leisure time in the library. First, was clarified the concept of leisure time, and then were investigated cultural leisure

activities. For this purpose, have been examined the components, subjects and elements of cultural leisure time. Has been studied the role of libraries in the organization of cultural leisure activities. Have been reviewed leisure organization modules in libraries. In this regard, have been researched some forms of mass work organized in libraries. For this, was used world experience. It should be noted that there are different forms of mass work, and a study of them one by one shows that their number can exceed a hundred. Some of them have been premeditated by Azerbaijani authors and applied to local practice. The article explores forms that have not been plotted by local authors and are not applied in the practice of local libraries.

Keywords: *leisure time, cultural leisure activities, library, reader, subject, element, module, mass form*

А.Гасанова

Библиотеки как центры организационные читательского досуга

В статье исследуются проблемы организации досуга в библиотеке. Сначала уточнялось понятие досуга, а затем исследовалась культурно-досуговая деятельность. С этой целью изучены компоненты, субъекты и элементы культурного досуга. Изучена роль библиотек в организации культурно-досуговой деятельности. Изучены модули организации досуга в библиотеках. В связи с этим изучены некоторые формы массовой работы организованной в библиотеках. Для этого использовался мировой опыт. Следует отметить, что существуют разные формы массовой работы, и изучение их по отдельности показывает, что их количество может превышать сотню. Некоторые из них были изучены азербайджанскими авторами и применены в местной практике. В статье исследуются формы не изученные отечественными авторами и не применяемые в практике местных библиотек.

Ключевые слова: *досуг, культурно-досуговая деятельность, библиотека, читатель, предмет, элемент, модуль, массовая форма.*

Rəyçi: p.üf.dok.,dos. N.İ.İsmayılov